

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ  
NAXÇIVAN DÖVLƏT UNIVERSİTETİ

*Əlyazması hüququnda*

SƏDAQƏT NƏSİR QIZI NEMƏTOVA

AĞI JANRI VƏ ONUN POETİKASI

10.01.09- Folklorşünaslıq

10.01.01- Azərbaycan ədəbiyyatı

Filologiya elmləri namizədi alimlik dərəcəsi  
almaq üçün təqdim edilmiş dissertasiyanın

A V T O R E F E R A T I

NAXÇIVAN - 2008



Dissertasiya Naxçıvan Dövlət Universitetinin «Azərbaycan ədəbiyyatı» kafedrasında yerinə yetirilmişdir.

**ELMİ RƏHBƏR:** Filologiya elmləri doktoru  
Məhəmməd Allahqulu oğlu Cəfərli

**RƏSMİ OPPONENTLƏR:** Filologiya elmləri doktoru  
Muxtar Kazım oğlu İmanov

Filologiya elmləri namizədi  
Fərman Yunis oğlu Xəlilov

**APARICI MÜƏSSİSƏ:** Azərbaycan Dövlət Pedaqoji Universitetinin «Folklor və qədim ədəbiyyat» kafedrası.

Müldafia «19 may» 2008-ci il saat 11 da Naxçıvan Dövlət Universiteti nəzdində fəaliyyət göstərən N.02.121 Dissertasiya Şurasının iclasında keçiriləcəkdir.

**ÜNVAN:** AZ.7012, Naxçıvan şəhəri, Universitet şəhərciyi, Əsas bina, 1 mərtabə, Böyük akt zalı

Dissertasiya ilə Naxçıvan Dövlət Universitetinin kitabxanasında tanış olmaq olar.

Avtoreferat «10» 2008-ci ildə göndərilmişdir.

Dissertasiya Şurasının  
elmi katibi: \* I.Z.CƏFƏROV  
Filologiya elmləri namizədi, dosent



## TƏDQİQATIN ÜMUMİ SƏCIYYƏSİ

**Mövzunun aktuallığı.** Azərbaycan şifahi xalq yaradıcılığının ayrı-ayrı janrlarının öyrənilməsi folklorşunashığın aktual problemlərindən biridir. Çünkü janrlar üzrə aparılan araştırma folkloru daha dəqiq və daha konkret öyrənməyə imkan verir. Eyni zamanda, bu istiqamətli araşdırmaclarla janrin mahiyyətini aşkarlamaq, onun forma və mözmununu aydınlaşdırmaq, mətn tiplərini və şəkillərini təsnif etmək mümkündür.

Ağı bir janr olaraq bu və ya başqa şəkildə bütün dünya xalqlarının şifahi adəbi ənənəsində mövcuddur. Çünkü janr universal xarakterlidir və bütün insanlara aid olan kədərləi hadisələrlə bağlıdır. Bu mənada janrı ümumbaşarı bir janr adlandırmak olar. Termin fərqindən asılı olmayaraq bu janr asasən ayrılıq və ölüm hadisələrinin sözlü mətnlə emosional ifadəsini nəzərdə tutur. Bu da insan həyatının an emosional situasiyaları ilə bağlıdır. İnsanın dünyaya gəlməsi ilə dünyadan getməsi arasında olan ayrılıq məqamları da kədər notları ilə ifadə olunur. Yəni ağı insan həyatının fiziki sonluğu olan ölümün ifadəsindən başqa ham də müxtəlif tipli ayrılıqları da öz əhatə dairəsinə daxil edir. Folklorun bu janrı on ibtidai cəmiyyət dövründə başlayaraq insanların mənəvi həyatının mühüm bir hissəsini teşkil etmişdir. Sözlən magik gücünə, ovsunlama və ovutma imkanına malik olduğuna inamın daha gicələ olduğu ibtidai cəmiyyətlərdə ağınnın rolu və funksiyası daha aktiv olub. Min illərlə mövcud olan bu qədim janr öz mərasimi başlangıcından ayrılmayıb və işləkliyini itirmayıb. Osason, yas mərasimində saxlanan ağı mətnləri ölkəmə bağlı müxtəlif situasiyalarda söylənir. Buraya bir sıra hadisələr və ya mərasimin mərhələləri daxildir, xəstəlik, qəza, mülharibə, ölüm, dəfn, qəbir, ziyarət və s. Bütün bunlar insanın, xalqın və millatın həyatında mühüm mənəvi əhəmiyyətə malikdir. Ağı gedənin dəyərini qalanlara anladır, hazır, kövrək, emosional ovqat yaradır, insanla dünya arasındaki ənsiyyəti, təməsi daha sıx və daha yaxın edir. Ağının çox sada, çox mükammal fəlsafəsi var. Bu fəlsəfə xalqın dünyaya, müvəqqətiyə və əbadiya, həyata və ölüme münasibətini özündə cətivə edir. Xalqın bu fəlsəfəsinin mahiyyətini anlamaq üçün janrin tədqiqi vacibdir.

Ağı mərasim mənşəli folklor janrıdır. Başqa sözlə, müvafiq mərasimin sözlü hissəsidir. Ayrılıq və ölüm hadisələri zamanı söylənən sözlər, oxunan nəğmələr etnik-milli ruhu oxşayan, onu hər cür psixoloji sarsıntılarından qoruyan adı və adı olduğu qədər də qeyri-adi vasitələrdir. Milli mənəvi fenomen xalqın mənşəyindən bu gilinləne qədər galib çatmış bu tipli ehtiyatlar üzərində qurulur. Bu baxımdan ağı bir janr olaraq mənəvi dəyər daşıyıcısıdır. Çünkü onda xalqın kədər duygusunun qalıblaşmış, sabit və bütünlü uyğun vəziyyətləri əhət edən ifadə formaları mövcuddur. Bu mənada ağı mənəvi mədəniyyət hadisəsidir və onun tədqiqi aktual məsələdir.

Mərasim mənşəli olduğu üçün və yənə də mərasim folkloru kimi yaşadığına görə ağı janının tədqiqi qədim zamanlardan müasir dövərə qədər bu janrıda mühafizə olunan mərasim ünsürlərinin və ya başqa sözlə, mərasim folklorunun öyrənilmesi deməkdir. Xalq mərasimlərinin öyrənilmesi isə milli adət və enanalarımızın öyrənilməsinə, zəngin mənəvi dəyərlərimizin aydınlaşdırılmasına yol açmış olur. Bu də tədqiqatın vacibliyini şərtləndirən amillər sırasına aiddir.

Ölümün haqq olduğu xalq yaradılığından da bəlliidir. Xalq yaradılığında olumlu bağlı nümunələrin öyrənilmesi təkcə milli mənəvi dəyərlərdən irəli galan münasibətin aşkarlanması deyil, eyni zamanda, yaşamaq üçün lazımlı olan zəruri ruhi enerjinin təminatındaki rolunu və vazifəsini aydınlaşdırır. Həyat və ölüm bir-birini təqib edir. İnsan dünyaya gelir, bir ömür yaşayır və dünyadan gedir. Dünyaya galonda insan obədiyyətdən ayrıılır, özünü və dünyamı dərk edir və yənə də obədiyyətə qovuşur. Dünya nə qədər dərk olunursa olunsun, yənə də sırla, sehrlə dolu qalır. Ayri-ayri zamanların folklor yaddaşında dünya ilə temasın fərqli ifadə təzahürleri vardır. Bu yaddaşı yazılı qaynaqlar və folklor abidələri qoruyub saxlamışdır. Belə qaynaqlarda qorunan ağı matnlarının və mərasim hərəkatlarının tədqiqi xalqımızın mənəvi mədəniyyət tarixinin öyrənilmesi baxımdan da olduqca aktualdır.

Qeyd etmək lazımdır ki, Azərbaycan xalq yaradılığında ağı janrı inkişaf qədər ayrıca bir elmi-tədqiqat mövzusu kimi işlənməmişdir. Milli-müstəqil dövlətimizin mövcudluğu imkan verir ki, xalqımızın mədəni və mənəvi irsi mükemmel şəkildə araşdırılsın. Çünkü milli inkişafımız üçün mənəvi dəyərlərimizin də saforbor edilməsi vacibdir. Bu isə xalq yaradılığının dəqiq və diqqətli

tədqiqindən başlanır. Tarixdə və bu gün mövcud olan mənəvi ehtiyatlarını bir araya gətirmək üçün xalq yaradıcılığının mühafizəkar xarakterli janrlarını tədqiq və təhlil etmək lazımdır. Bu mənada ölməz və dirimiz arasındaki mənəvi-ruhi ünsiyyətin ən nikbin ifadəsi olan ağiların öyrənilməsinin zəruriliyi bir daha qarşımıza çıxır.

**Dissertasiyanın tədqiq obyekti.** Dissertasiyanın tədqiq obyekti ağı mətnləridir. Bu mətnlər həm şifahi yaddaşa mövcuddur və müvafiq şəraitlərdə oxunur, həm də yazılı qaynaqlarda qeyd olılmışdır. Ona görə də mətnlər hər iki qaynaqdan istifadə olunmaqla tədqiqata cəlb edilmişdir. Buraya qədim və orta asrlar dövrünün yazılı abidələri, o cümlədən folklor abidələri də daxildir. Milli mədəniyyətimiz tarixindəki mühüm məoxəzələr sırasına daxil olan Orxon-Yenisey yazıları, M.Kaşqarlı «Divanı», Kitabi-Dədə Qorqud və başqa abidələrdə qorunan elegiya notları, ağı mətnləri və onların ifa olunduğu mərasimlərlə bağlı məlumatlar da dissertasiyanın tədqiqat obyektinə daxil edilmişdir.

**Dissertasiyanın məqsəd və vəzifələri.** Dissertasiyanın asas məqsədi xalqımızın mənəvi dünyasının poetik ifadəsi, dünyaya emosional münasibətin milli-mənəvi özünüifadə aktı kimi gerçəkləşən Azərbaycan xalq yaradıcılığının ağı janrinin öyrənilməsidir. Ağı janrinin əməkdar folklor ananassındaki tarixi-poetik və mərasimi səciyyəsini diqqət mərkəzində saxlamaqla aşağıdakı məsələlərin həlli vacib sayılmışdır:

-Azərbaycan hadii və ictimai-fəlsəfi düşüncəsinin qaynağı, bənzərliyi baxımından ağı janrinin tarixi-poetik səciyyəsini müayyənləşdirmək;

-Janrin mərasimlə bağlı aspektlərini aşkarlamaq;

-Qohum və qohum olmayan xalqların elegiya tipli janrları ilə müqayisədə ağıının fəlsəfi-poetik özünaməxsusluğunu müayyənləşdirmək;

-Ağıının dil, fikir və sənət hadisəsi kimi poetikasını müayyənləşdirmək.

**Dissertasiyanın nəzəri-metodoloji əsasları.** Mövzunun tədqiqində tarixi-adəbi və nəzəri yanaşma prinsiplərini əsaslanmaqla təsviri və tarixi-müqayisəli metodlardan istifadə olunmuşdur. Bununla yanaşı tədqiqat zamanı Azərbaycan filologiyasının, o cümlədən folklorşunaslığının nəzəri qaynaqlarından və elmi qanad-

lərindən istifadə olunmuşdur. Azərbaycan folklorşunaslığında janrı və mərasim problemləri ilə bağlı tədqiqatlardakı (o cümlədən, M.H.Təhmasibin, P.Əfəndiyevin, V.Valiyevin, İ.Abbaslinin, A.Nəbiyevin, B. Abdullanın, M. Cəfərlinin və başqalarının əsərləri) fikir və mülahizələr də sərf-nazər edilmişdir.

**Dissertasiyanın elmi yeniliyi.** Azərbaycan xalq yaradıcılığının ağı janrı folklorşinaslığımızda ilk dəfə olaraq müstəqil tədqiqat mövzusu kimi işlənmişdir. Bu monada tədqiqatda ağı ilə bağlı məsələlərə elmi yanaşma yenidir və bu sahədə mövend olan mülahizələrin ilk dəyərləndirilməsidir. Dissertasiyanın elmi yenilikləri, əsasən, aşağıdakılardan ibarətdir:

- Ağı janının qədim abidələrdəki nümunələri aşkarlanmışdır;
- Janının tarixi-poetik səciyyəsi aydınlaşdırılmışdır;
- Janının gerçəklişdiyi mətn tipləri, onların şəkli əlamətləri müəyyənənşdirilmişdir;
- Janının mərasim aspektləri aşkarlanmışdır;
- Janının poetik fəlsəfəsi aydınlaşdırılmışdır;
- Janının qohum və qohum olmayan xalqların yaradıcılığında anoloji janrlarla tipoloji xüsusiyyətləri müəyyənənşdirilmişdir.

**Tədqiqatın nazarı və təcrübə əhəmiyyəti.** Dissertasiyada elmi araşdırmaların və ümumişdirmələrin nticəsində meydana çıxan nazəri müddeələrdən lirik matnlərin öyrənilməsində istifadə oluna bilər. Tədqiqatın elmi qənaatlərindən filologiya fakültələri üçün folklor dərsliklərinin hazırlanmasında istifadə oluna bilər. Dissertasiyadan xalq mərasimlərinin və mərasim folklorunun öyrənilməsində faydalananmaq mümkündür. Eyni zamanda, tədqiqatın elmi qənaatlərindən kulturoloji və adəbi-poetik məsələlərə aydınlıq götürmek üçün də istifadə etmək olar.

**İşin aprobasıyası.** Ağı janının poetikasına həsr olunmuş dissertasiya Naxçıvan Dövlət Universitetində hazırlanmışdır. Dissertasiyanın əsas müddeələri elmi jurnal və toplularda nəşr olunmuş məqalələrdə elmi ictimaiyyətin diqqətində çatdırılmış, fikir mübadiləsinə görət yaradılmışdır.

**Dissertasiyanın quruluşu.** İş giriş, ilçə fasıl, nticə və ədəbiyyat siyahısından ibarətdir.

## DİSSERTASIYANIN ƏSAS MƏZMUNU

«Giriş»də mövzunun aktuallığı, məqsəd və vəzifələri, nəzəri metodoloji əsasları, elmi yeniliyi, praktiki əhəmiyyəti aydınlaşdırılır.

Dissertasiyanın «Janrin tarixi-poetik səciyyəsi» adlı birinci fəslində ağı janrinin xarakterik xüsusiyyətləri, bir janr olaraq onu səciyyələndirən əsas əlamətlər əski qaynaqlarda və müxtalif bölgələrin şifahi əncənəsində qeyd olunmuş örnekler əsasında araşdırılır. Folklorşunaslıqda ağı ilə bağlı nəzəri mülahizələr nəzərdən keçirilir. Bu məqsədlə Azərbaycan folklorşunaslığında S. Mümtaz, Ə.Haqverdiyev, P.Əsfandiyev, M.Seyidov, B.Abdulla və başqalarının janrla bağlı fikirləri sorf-nəzər edilir, onlara münasibət bildirilir və bu janr haqqında deyarlı qonaqlar ümumiləşdirilir.

Dünya folklorşunaslığında bir sıra nəzəri mənbələr bu janrı öyrənmək baxımından tədqiqata cəlb edilmişdir. Janrin ümumi səciyyəsi bu şəkildə xarakterizə olunur: «Ağı – ritm və havası olan sözlü ağlaşmadır (ağlaşma sözsüz də ola bilər, məsələn ritual çağırışları, nidalar, harayalar, nalələr, fəryadlar, qışqırıqlar, hıçqırıtlar). Ağı mərasim mənşəli olub, xalq poeziyasının çox qədim formasıdır.»<sup>1</sup> Bununla yanaşı cyni zamanda ritualla bağlı olmayan ağıların da dünya folklorşunaslığında mövcudluğu haqqında məlumatla rastlaşırik: «Birbaşa göstərilən mərasimlərlə əlaqəli olan ağılardan başqa badbəxt hadisə, xəstəlik, fəlakət və s. baş verdiyi situasiyalarda ifa olunan ağılar farqlanırlar. Ağılar xüsusi bir dildir, onun köməyi ilə və bir sosial qrupdan digərinə keşid vəziyyətində olan (bu vəziyyət müvəqqəti ölüm kimi anlaşıla bilər) fördə ünsiyyət həyata keçirilir. Ağının bu və ya başqa şoklinin inkişafında, poetik dilin xüsusiyyətlərində, melodiyalarda, intonasiyalarda və ifa üsullarında ifadə olunan etnik, regional və mahalli səciyyəsi mövcuddur. Ağılarda iki başlangıç – əmənovilik və improvizasiya birləşir. Birinci onunla şərtlanır ki, matnın yaradılması prosesində işlənmiş poetik vasitələr dəstindən-davamlı metafora və sözlü formullardan, kompozisiyanın stereotip fəndlərindən istifadə olunur; müəyyən

<sup>1</sup> В.П.Кузнецова. Причтание. Народные знания. Фольклор. Народное искусство. М., Наука, 1991, с.105

areal üçün hava, duruş, jest, mimika cynidir. İkincidə isə ağı söylənməsi fərdi hadisə və konkret şəraitlə şərtlənir.<sup>1</sup>

Dissertasiyanın birinci fəslinin «Əski ağı mətnlərinin poetik xüsusiyyətləri» adlanan birinci yarımfəslində əski yazılı qaynaqlarda ağı mətnləri tədqiqata cəlb olunur. Bu məqsədla Orxon-Yenisey yazıları, M. Kaşqarlıının «Divani-lügət-it-türk» əseri, Kitabi-Dədo Qorqud və b. abidələrimizdəki ağı mətnləri təhlil olunur. Görkəmli türk alimi M.F.Köprülüün «İlk mutasavvıflar» əsərində yazdığı kimi əski türklərin yas (yuq) mərasimlərində söylədikləri qəməgin nəğmələrə saqu deyilmişdir.<sup>2</sup> «Saq» (sagu) sözü kədər, qüssə ilə əlaqədar olaraq daha geniş mənaları ifadə edir. O, ham də qüssəli möcəlislərə, xüsusilə, ölümlə əlaqədar kütləvi ağlaşmaya və orada oxunan şeirlərə, ağıra, havalara deyilirmiş. Şeyx Süleyman Əfəndi Buxarinin «sağu» sözüne verdiyi mənalar bu baxımdan maraqlıdır: «Sağu – nöhə, matam, giryə, manı, fəryad və fəğan, qoşuq, türkü və şərqi».

«Sağu» - nöhə və nalan etmək, mərsiyo oxumaq və matomxanədə giryə etmək. «Sağu» ilə məşğul olana isə sağuşu deyərmışlar.

Bu məsələyə münasibət bildirən Miroli Seyidov bu qənaata gəlir ki, Azərbaycan dilindəki «ağ+», «ağ+lat+maqp», «ağ+tu» ilə bir kökdən olan sözdür. Azərbaycanda yas mərasimində ağadan və kədərlə mahnilər söyləyən peşəkar qadınlar olmuşdur. Bu peşə ilə məşğul olana ağıçı (ağ+ı+çı) oxuduqları şeirə və mahniya ağı deyirlər.<sup>3</sup>

Türkdilli xalqlarda, eləcə də azərbaycanlıların soykökündə iştirak eden oğuzlarda, hunlarda və b. ölümlə əlaqədar yas mərasimi mövcud imiş. Adətə görə camaat bir yerdə yığılmış, bu toplantı bəzi türkdilli xalqlarda, eləcə də oğuzlarda «yuğ» adlanmışdır. «Yuğ» sözü «yuyla» - ağlamaq, «yağ» - qabır sözü ilə əlaqədardır.

«Yuğ» mərasimində ölen qəhrəmanın həyatının müxtəlif anlarını, mühüm hadisələrini nağıl edib tamaşa kimi göstərmişlər.

<sup>1</sup> В.П.Кузнецова. Причтание. Народные знания. Фольклор. Народное искусство. М., Наука, 1991, с. 105-106

<sup>2</sup> M. F. Köprülü. İlk Mutasavvıflar. Ankara: 1991.

<sup>3</sup> Seyidov M. Azərbaycan miflik təfəkkürünün qaynaqları, Bakı: Yaziçi, 1983, s.298

Bu oxunan mahnilar, bəlkə də, «sağ» - «ağ» adlanmışdır. Bu adət hunlarda da varmış. Onlar həm ziyaşət toplantılarında, həm də yas mərasimində müsiqi ilə şeir, mahni oxuyarmışlar. «V əsr məşhur Hun sərkərdəsi Atillanın ölümü ilə əlaqədar yerli şairlər, mərsiyələr, saqlar - ağular oxuyarmışlar».<sup>1</sup>

Məşhur Turan hökmdarı Alp Ər Tunqanın ölümü bütün dünyani sarsıdır. «Bu xəbər qısa zamanda hər tərəfdə deyildi və Turanı matəmə bürildi. Bütün türklər qanlı göz yaşı tökərək, bağırsız yaxalarını yırtaraq ağıllar söyleyib ağladılar. Dəfnədə qopuz çalan ozanlar bu ağını söyləyirdilər:

Alp Ər Tunqa öldümü,  
Yaman dünya qaldımı.  
Falak öcünü aldımı,  
İndi ürək dağlamır!»<sup>2</sup>

Öski türkdilli xalqlarda «yuq» ölüm mərasimina deyilir. Bu baxımdan, «Gültəkin» abidəsindən Gültəkinin ölümü şərəfinə düzəlmış mərasimi xatırlayaq. Türkdilli qabilələrdə, xalqlarda, xüsusilə, oğuzlarda yuq ölüm mərasimini çox tantənəli keçirmiş. Bilgə Xaqan kiçik qardaşı Gültəkinin ölümü ilə bağlı belə deyir: «Kiçik qardaşım Gültəkin uçaşağa vardi. Çox-çox üzüldüm. Kədərimdən gərtlər gözüm görmez, bilir ağlım bilməz kimi oldu. Özüm düşündüm: zaman da, hayat da Tanrıının əlinindədir. İnsan oğlu ölümlü doğulmuşdur. Göz yaşımı içəri axıdaraq qalbimin sızlətlərini boğaraq düşüncələrə daldım, İki şadın, bütünlük qardaşlarımın, bütün millətin ağlamaqdan gözü kor olacaq deyə düşündüm və sixildim».<sup>3</sup>

Burada Bilgə Xaqanın hər sözlə, kəlməsi matn baxımdan olduqca poetikdir. Qardaş ölümünü böyük ağrı-acıyla təsvir etmək üçün o, poetik şəkildə öz fikirlərini deməyə çalışır. Doğrudan da, burada kədərdən görən gözlərin görməz olması, bilən ağlın bilməz olması, «bütün millətin ağlamaqdan gözünən kor olacağını düşündüm» ifadələri dərdin ağırlığını, böyüklüyünü çox güclü bir şəkildə təsvir etmək kimi idir. Gültəkinin dəfnində iştirak etməyə galən adamların təsvirini verməkə, həm də Bilgə Xaqan həmin

<sup>1</sup> Köprülüzadə M. F. XVI əsrin sonlarına kadar türk saz şairleri. İstanbul: 1930, s. 5

<sup>2</sup> Özək R. Türkün qızıl kitabı, I kitab, Bakı: Yayıçı, 1992, s. 43-44

<sup>3</sup> Yenə orada, s. 116

dövrün yas adətlərini də bir daha göz öündə canlandırır: «Matəm mərasimində ağı deməyə Kimay, Tatabı millatlarının başçısı Udar Səngün gəldi. Çin sarayından Işıyi Litəm gəldi. Görəksiz olduğu halda on minlik xəzinə altın, gümüş, çoxlu-çoxlu gətirdi. Tibet xaqanlığından vəzir gəldi. Soğd, iranlı, Buxara Əlkələrindən Erik General, Oğul Tarkan gəldilər. Qarduş xaqanlığından damğaçı möhürdəş gəldi. Qırğız xaqanlığından Tarduş İnancı gəldi. Bark (türbə) tikon, naxışçı daşa yazı yaran olaraq çin xaqanının qohumu Çanq Səngün gəldi».<sup>1</sup>

Ə.V.Haqverdiyev də qədim dövrlərdə keçirilən yuq mərasimi belə təsvir edir: «Qədim Azərbaycanda böyük qəhrəmanlar üçün ağlamaq bir adət idi. Qəhrəman ölü gənclər camaatı bir yera toplayırdılar. Bu toplantıya «yuq» deyirdilər. Yuqlama kütłəvi ağlamaq deməkdir. Toplananlar üçün ehsan yeməyi verərdilər, xüsusi dəvət edilmiş «yuqqular» isə ikisimli «qənbuz» çalıb oxuyardılar. Yuqcu əvvəlcə mərhum qəhrəmanın ığidliklarından danışınca onu tərifləyordu. Sonra isə qəmli havaya keçib şanlı qəhrəman üçün ağı deyərdi. Toplananlar da hönkür-hönkür ağlayardı».<sup>2</sup>

Dissertasiyanın birinci fəslinin «Janrıñ tarixi dövrlər üzrə səciyyələnməsi» adlanan ikinci yarımfasında göstərilir ki, ağı janrı əsasən insanların kədər duyğularının ifadəsinin bədii təzahür formasıdır. Tarixi dövrlərə görə ifadə vasitələrində dəyişmələr baş verir. Amma bu janrıñ dəyişməsi anlamına gəlmir. Çünkü janrı mahiyyətdir, insan və dünya arasındaki konkret münasibətin bir formasıdır. Ağı kədərin ifadə olunduğu mətn deməkdir. Bu mətnlər isə müxtəlif dövrlərdə fərqli poetik şəkillərdə özünü göstərir. İnsan ölümə inanmadan yaşayır və öləndə də onu sanki başqa bir dünyaya yola salırmış kimi mərasim təşkil olunur. Ölümle bağlı mərasim çox qadimdır. Yas mərasimi insanları heyrətə salan, qorxudan, düşündürən, ölüm hadisəsi ilə bağlıdır. Hələ ləp əski çağlarda – ibtidai şür zamanlarında ölüm insan həyatının birdefalik qurtarması, sona çatması hesab edilməmişdir. Ölenin yeniden diriləcəyinə,

<sup>1</sup> Özdeş R. Türkün qızıl kitabı, 1 kitab, Bakı: Yazıçı, 1992, s. 116

<sup>2</sup> Haqverdiyev Ə. Seçilmiş əsərləri. II c., Bakı: Azərnəşr, 1971, s. 417-418

yeyib-içəcəyinə, öz nəslini, el-obasını yad edəcəyinə mifoloji bir inam olmuşdur.<sup>1</sup>

El arasında ölümle bağlı çoxsaylı inamlar yaranıb. Bu inamların yaşı, bəlkə də, min illərlə ölçülür. Əsrlər boyu dildən-dila, ağızdan-ağıza keçən bu inamları deyən, yaradan, ona əməl edən xalq var. Bu gün də bu inamlar, etiqadlar böyük hörmətlə qorunur: «Kandarda dayanıb üzü evin içino tərəf əllərini qapıya səykəsən evdə ölen olar», «Vaxtsız banlayan xoruzun başını kəşməsan ölüm olar», «Ölümdən söz-söhbət düşəndə asqırıan olarsa onun kürekleri arasına yumruqla astaca vurmaq lazımdır, yoxsa ölen olar», «Göydə hər adamın bir uledüzü var, ona görə də göydə uledüz axanda kimse öldü deyərlər», «Yuxuda od söndürsən, deyərlər yaxın adamin olar», «Yuxuda toy görən yas olar», «Yuxuda ayaqqabı görmək dərliq, qəbir deməkdir» və s.<sup>2</sup>

«Bilqamış» dastanına müraciət edək. Eramızdan əvvəl VI-II minilliliklərdə formallaşan bu dastandan müəyyən misraları yada salaq. Dostu Enkidunun ölümünlə, itkisine dözməyən Bilqamış daha böyük ağrı-acı ilə ağlayır:

Hy hasarlı Urukun qocaları, eşidin!  
Dostum Enkidu üçün mən göz yaşı tökürom,  
Ağıcı arvadlar tək hay salıb hönküfürəm.<sup>3</sup>

Demək, taxminən 5-6 min il bundan əvvəl də ölen insanların yasını saxlamaq, onun üzərində ağıclar demək var imiş. Bu işi isə ağıcı qadınlar həyata keçirirmişlər. Bilqamışın özünü ağıcı qadınlara bənzətməsi də çox təbii səslənir. Çünkü Bilqamış təkcə dostunu yox, həm də arxasını, dayığını, ağır güclü baltasını, əyilməz xəncərini, dözlümlü qalxanını, bayram büründəyini, cəlallı paltarını itirmişdir.

Öski türkdilli xalqlarda «yuq» ölüm mərasimini deyilir. Bu baxımdan «Gültəkin» abidəsindən Gültəkinin ölümü şərəfinə düzəlmüş mərasimi xatırlayaq. Bilgə Xaşanın deyimlərindən aydın olur ki, türkdilli qabilələrdə, xalqlarda, xüsusilə, oğuzlarda yuq ölüm mərasimi çox təntənəli keçirilmişdir.<sup>4</sup>

<sup>1</sup> Azərbaycan adəbiyyatı tarixi. I c. Bakı: Elm, 2004, s.146

<sup>2</sup> Yenə orada s.146-147

<sup>3</sup> Bilqamış dastanı, Bakı: Gənclik, 1985, s. 64

<sup>4</sup> Bax: Özək R. Türkün qızıl kitabı, I kitab, Bakı: Yazıçı, 1992, s. 116

«Divani-lüğat-it-türk» da yazıya alınmış xalq yaratıcılığı nümunelerinde ölümle bağlı motifleri olan bir sıra matnlar vardır. Bunlara ağılarda, xalq şerinin diğer formalarında, öski xalq deyimlerinde rast gelinir. «Deyimlerde insanın müvəqqatiliyi, dünyanın əbədiliyi əks olunur: «Yalnız mənqəti tırılməs, sınaq kırılıp girdi yanmas» (İnsan əbədi yaşamaz, gora girib geri gəlməz) deyimində də bu münasibət ifadə olunur.<sup>1</sup>

M. Kaşgarlı «Divan»ındaki ağilar əsasən 4 misralı, 7 heçli şeirlərdir. Bunlardan biri iki bəndlik bir şeir olub bir gəncin ölümüne həsr olunmuşdur. Söyləyinin ana olduğu müşahidə olunur:

Hara getdin, ay oğul!  
Buradı dinc, rıhat idin.  
Atlan indi son dön (geri).  
Edilməyəsini etdin.<sup>2</sup>

Əski dünyanın əfsanəvi hökməti Alp Ər Tonqanın ölümüne söylənən ağı da bu səpkidədir. Bu öz əks-sədəsinin Dədə Qorqudun söylədiyi «yuq»da özünü göstərir:

Hanı dediyim bay arənlar,  
Dünya mənimdi deyenlər!?  
Əcəl aldı, yer gizlədi,  
Fani dünya kimə qaldı?  
Gəlimli-gedimli dünya!  
Son ucu ölümlü dünya!

Bu matnda daha çox fəlsəfi bir manə vardır. Digər bir nümunədə isə konkret ölüm hadisəsi baş verən zaman oğuz-türk qadının ona münasibəti öz ifadəsini tapır. «Kitabi-Dədə Qorqud» dəstənində Burlaxatun oğlunun ölüm xəborunu eşidincə «Güz alması kimi al yanağını dartdı, yırtdı. Qarğı kimi saçlarını yoldu. Oğul, oğul deyibən zarlıq gildi, ağladı».<sup>3</sup>

Yas morasılarının ilkini şivən ayını olduğu üçün bununla bağlı müəyyən folklor nümunələrinə də rast gəlmək mümkündür. Ölen üçün ağlamaq hər bir xalqın, xüsusən də türkdilli xalqların yas

<sup>1</sup> Xalil A. Əski türk savlarının semiotikası. Bakı: Səda, 2006, s. 126

<sup>2</sup> Xalil A. Mahmud Kaşgarının «Türk dillərinin divanı» kitabında ədəbi matnlar. Bakı: Səda, 2001, s 132-134

<sup>3</sup> Kitabi-Dədə Qorqud, Bakı: Azarbaş, 1962. s. 36

mərasimlərində geniş yer tutur. Hönkür-hönkür ağlamaq, üz cirmaq, saç yolmaq şivən qoparmağın əsas olamotlarındandır.

«Kitabi-Dada Qorqud» dastanında daha bir epizoda nazır salaq. Beyrayın nişanlısı Banuçışık onun ölüm xəberini eşidir. Bu dastanda belə təsvir olunur. «Banuçışık qaralar geydi, ağ kaftanını çıxardı. Güz alması kimi al yanağını dardı, yırtdı:

- Vay, al duvağım ayalı!

Doyuncə üzlinə baxmadığım xanım yiğit! Vay, alnum, başım umudu! Vay, şah iigidim!

Qanda getdin, məni yalqız qoyub, canım yiğit!

Göz açıban gördüyüüm, könlül ilə sevdiyim!

Bir yastiqa baş qoymadığım,

Yolunda oldüyüm!

Qurban olduğum!

Vay Qazan bayın inac! Vay!

Qalın Oğuzun imacısı

Beyrək - deyib zar-zar ağladı»<sup>1</sup>

Müxtəlif tarixi dövrlərin ağı matnları üzərində müşahidələr bir daha təsdiqləyir ki, janrı mözmun baxımından o qədər da ciddi deyişikliyə məruz qalmamışdır. İfadə formalarında isə poetik şəkillərin inkişafına uyğun olaraq bəzi deyişikliklər özünü göstərir. Digər tərəfdən isə əldə olan motnların ölümle bağlı situasiyanın müxtəlif mərhələlərini eks etdirməsi da diqqətdən qaçırılmamalıdır.

Dissertasiyanın «Janrıñ mərasimlə bağlı aspektləri» adlanan ikinci fəslində mərasimin janrla əlaqələri, ayrılıq və ölüm hadisələrinin mərasimi sociyyəti, xalq yaradıcılığında ölüm motivinin folklor anlamı, ölümün dərk, monalandırılması və s. məsələlər araştırılır.

Bu fəsilin «Yuq və yas mərasimlərinin folklor ehtiyatları» adlanan birinci yarım fəslində həm mərasimlərin zaman baxımından müxtəlif epoxaları şəhər edən tipləri tutuşdurulur və onların folklor hissəsinin sociyyəvi xüsusiyyətləri araştırılır.

Mərasimdə ağı yüksək davamlılıq qazanır, çünkü o, mərasimin ümumi ssenarisine uyğun olmalıdır və vacib mərasimlə «təyin edilmiş» motivləri şəhər etməlidir. Möşətdə ağıının canlı ifasının praktik olaraq yalnız bir dəfə, konkret

<sup>1</sup> Kitabi-Dada Qorqud, Bakı: Çəşioğlu, 2004, s. 52

səbəbələ və konkret şəxşə aid olaraq keçirilməsi kimi xüsusiyyəti vardır. Bu əsərlərin yaradıcıları və ifaçıları əsasən qadınlardır.

«Yas mərasimində ölen üçün ağı deyib ağlamaq xalqlar tarixinin başlangıç dövrlərindən davam edib galan bir adətdir. İnsanın ölümə münasibətini ifadə edən ağı və bununla bağlı mərasimdə icra olunan ayın, hər şeydən öncə, məxsus olduğu xalqın cürcüb ayın, rəqs və hətta musiqisini (avazla oxumağı) özündə eks etdirir».<sup>1</sup>

Hər bir xalqın özünəməxsus toy, yas adətləri, ayınları olub ki, bunlar da müxtəlif dövrlərdə müxtəlif şəkildə həyata keçirilib.

Mərasim nağmələri içerisinde yas və dəfn mərasimi ilə bağlı nağmələr geniş yayılmışdır. Xalq öz dərdini, kəderini, hüzününü nağmələrdə ifadə etməklə yanaşı, həm də dərdini, kəderini yüngülləşdirməyə çalışmışdır.

Görkəmli folklorşunas Azad Nəbiyev bu məsələ ilə bağlı yazır: «Yas mərasimlərinin mühüm hissəsini ağılar – ağılar təşkil edir. Ağılar xalqımızın qadın nağmələrindən olub yuq-yuqlama sözü ilə bağlı yaranmışdır. Ölen qəhrəmanlar üçün ağlamaq Şərqi xalqlarının ilkin adatlarından olmuşdur. Hətta daha qədimlərdə insan cənazeləri sərdabələrə qoyulanda, suya atılonda, qəşərlər üzərində qoyulanda, oda atılonda əvvəlcə cənazonun ətrafına dövrə vurub ağlayır, sonra dəfn mərasimini icra edardılar».<sup>2</sup>

Ağı janrı sırf mərasimlə bağlıdır. Ona görə ki, ağılar əsasən insanın ölümü ilə bağlı söylənir və təbiidir ki, ağılar yas mərasimlərində də deyilir. Yas mərasimi bütün bəşər övladlarının hayatındə baş verdiyi üçün hər bir xalqda bu mərasim icra olunur. Ancaq dinindən, adət-ənənəsindən fərqli olaraq bir xalqın yas mərasimini digər xalqın yas mərasimindən seçilir, fərqlənir. «Avesta», «Orxon-Yenisey», «Oğuz Kağan», «Alpəniş», «Manas», «Kitabi-Dədə Qorqud» kimi ölməz abidələrimizdə, bir sıra türk-oğuz efsano və əsərlərində «olum və ölüm» haqqında həyat ideallarının izləri bu gün də yaşamaqdadır. Və bütün bunlar bir daha təsdiq edir ki, xalqın mənəvi dayar keyfiyyəti qazanmış adət və ənənələri, hüzün və kədər nağmələri zamanla çox sürətlə dəyişmir və mühafizəkar bir təbiətə malik olur. Amma burada dəyişən böyük epoxalar vardır ki, o

<sup>1</sup> Azərbaycan ədəbiyyatı tarixi. I c. Bakı: Elm, 2004, s. 150

<sup>2</sup> Nəbiyev A. El nağmələri, xalq oyunları. Bakı: Azərnəşr, 1988, s. 47-48

zaman mədəniyyətdə bir sıradaşlar dəyişə və ya qismən yeniləşə bilirlər. Məsolən, əski türk «yuq» mərasimləri ilə islam dövrünün yas mərasimləri arasında bəzi fərqlər mövcuddur. Bu da təbii ki, yeni dinin qaydaları və ayinləri ilə bağlı məsolələrdir. Mərasimin sözlü hissəsi da məhz bu tipli gerçəklilik hadisələrində təsirlənir. İslam dövrünün yas mərasimlərində söylenən ağıllarda islam ehkamları ilə bağlı motivlərin və islam fəlsəfəsinin təsirlərini müşahidə etmək mümkündür.

Yas mərasimləri ilə bağlı müxtalif afsano və rovayotlarda, əsatirlərdə, xalq deyimlərində, duyumlarında bir sıradaşlarla rastlaşırıq. Yas mərasimində əsas məsolə mərhumun can vermişindən, ta ilə tamam olan vaxta qədər ölü sahibinin görəcəyi işlərlə bağlı məsolələrdir. Tarixin ilk çağlarından başlayaraq müxtalif şəpkili, müxtalif mövzulu ağı formalı şeirlər meydana çıxıb. Bu məsoləyə toxunan folklorşunas alim Azad Nəbiyevin çox maraqlı fikirləri ilə rastlaşırıq: «Yas mərasimində oxunan ağıllar bu gün tekə bayatı şəklində yazılmış nümunələrlə mahdudlaşdır. Xalq içərisində onların daha əvvəllərdə yaranan nümunələrindən də bize gəlib çatanı var:

Sel gəldi,  
Beldən oldu.  
Qan düşdü,  
Yeldən oldu.  
Vay düşdü  
Sarayıma.

Nümunədən aydın görünür ki, onlar bayatı şəkilli ağıllardan əvvəldir.<sup>1</sup>

Ağı janrı başlanğıcda mərasimdən asılı olaraq zəngin poetik ifadə imkanlarına malik olmuşdur. Çünkü, ayrı-ayrı mərasim hərəkətləri özünlən sözlü ifadasını tapmalıdır. Belə hərəkat və söz əvəzlenməsinin və ya birinin digərini müşayiət etməsi onların şəkil əlvanlığına imkan yaratmışdır. Məsolən, ölüm yatağında yatan xəstəyə ağı-oxşama, ağı-layla, ağı-əzizləmə deyilir. Ölüm baş verəndən sonra kədər duyğuları daha çox tüğyan edir və burada da luçox vay-şuvən xarakterli ağıllar, harayalar, qışqırıqlar, nidalar və nələlər geniş yer alır. Bir qədər sakitlik və təskinlik yarandıqdan

<sup>1</sup> Nəbiyev A. El nəğmələri, xalq oyunları. Bakı: Azərnəşr, 1988, s. 48

sonra daha çox ağı-bayıtlar söylənir. Onu da əlavə edək ki, ağılar təkcə şeirlə deyil, cinsi zamanda nəsrə də söylənir. Başqa sözlə, ağıların həm xalis lirik, həm xalis epik, həm də epik lirik formaları mövcuddur. Epik və ya epik lirik formalarda ölöñin xarakterik xüsusiyyatlarından danışılır, öyüldür, tariflənir.

Niyazi Mehdi «Yuq» teatrı ilə bağlı «Başlanmamış gündəliklərdən parçalar» adlı məqaləsində yazır: «Ölən insan yero (aşağıya) basdırılır, ağıların ucalan səsi isə elə bil ki, yero basdırılan cısimdən ruhu alıb, yuxarıya Qut dünyasına ucaldır. Muğamda ağıının eizgili var, muğam yanıqlı duyğuları sonsuz məkana ucaldıb yollamaq istəyir... Ölüm insanın etdiklərini sona yetirir... Ancaq bunun üçün də insanın etdikləri mədəniyyətin yaddasına, bu Qut (Ruh) dünyasına qalxıb, orada şəkillənməlidir. Yuğlama insan cisiimlərində keçib getmiş medəniyyət üçün şəkilləndirmək idi. Örənlerin gömülümlü cismindən ruhunu alıb, Qut dünyasına götürmək idi».<sup>1</sup>

İkinci fəslin «Ölüüm motivinin folklor anlamı» adlanan ikinci yarımfəsildə əsasən diqqət janrıñ mözmun poetikasına verilir. Ölümle bağlı poetik mətnlərin həm xalq yaradıcılığında, həm də yazılı qaynaqlarda olan örnekleri üzərində təhlil aparılır və janrıñ fəlsəfi mözmunu aydınlaşdırılır. Ölümle bağlı xalq yaradıcılığında sabit və güclü bir fəlsəfə mövcuddur:

Ölüm həyatın əbədi və əzəli qanunudur. Yaranan insan üləcəkdir. Ancaq yüz illər boyu xalq yaradıcılığında ölümle bağlı müxtəlif fikirlər, anlayışlara rast gəlinib. Hər bir insan kimliyindən asılı olmayıaraq öz həyatının nə zamansa sona çatacağını düşünür. Digər canlılardan fərqli olaraq təkcə insan öz ömrünün sonunu düşünüb bilir. Elə ona görə də insan qısa ömür içərisində nə isə etməyə, xeyirxah işlər görməyə çalışır. «Süleymandan, Nuhdan qalan dünya» Süleymanı, Nuha qalmadığı kimi dünyada yaşayan 124 min peyğəmbərin heç birini qalmayıb. Ölümşüzlüyü qovuşmaq istəyən insanlar da sonda bir həqiqəti çox gözəl dərk ediblər ki, ölüm labüddür və ondan qaçmaq mümkün deyil. Ölümşüzlük haqqında dilişinən, lakin ona nail ola bilməyən Bilqamisin, Makedoniyalı İsgəndərin, Ural Batırın. Dədə Qorqudun yazılı ədəbiyyatda,

<sup>1</sup>Niyazi Mehdi. Başlanmamış gündəliklərdən parçalar. «Qobustan» jurnalı, 1991, sayı 3, s. 70

folklorda yaşanan ömürleri və istekleri onu gösterir ki, insan nə qədər güclü, qüvvatlı, müdrik olsa belə ölüma qalib gələ bilməz. Aşıq Alının dediyi kimi: «Ölüm haqqıdır, çıxmak olmaz emrindən». İnsanın böyükülüyü ondadır ki, ölümündən qorxaraq özünü itirmir, qurur, yaradır, ümidi, inamla yaşayır. Həyatının sonun yox, davamını düşünür.

Hayatın gözəlliyyi, manası onu ağılla yaşamaqdadır. «Müasir dövrdə həyat və ölüm haqqında fəlsəfi düşüncələr təkcə praktiki mənalar kasb etmir. O, həm də insani öyrənen konkret elmlər üçün zoruridir. Fəlsəfə öyrədir ki, insan bu məsələlərə mərdliklə yanaşmalıdır. Vaxtı çatmış ölümü öz həyatının tərkib hissəsi kimi qəbul etməli, ondan qorxmamalıdır. Vaxtıla Epikür göstərir ki, ölümündən qorxmak lazımdır. Deyildir. Çünkü nə qədər ki, biz yaşayıraq, ölüm yoxdur. Ölüm gələndə isə biz olmayıcağıq».<sup>1</sup>

Xalq dərdini, nisgilini sözə çevirməyi bacarıb. Dərdinin ağırlığını ağıllarla, hayatlarla, sızlamlarla, xoyrat və manılarda elə gözəl, elə yaniqli deyib ki, asrların yaddaşında bu sanət nümunələri obədi iz salıb:

Bu dəradən xan gedər,  
Yaram açma, qan gedər,  
Neyləsin təbib, corrah,  
Əcəl galib, can gedər.<sup>2</sup>

«Əcəl gəldi, can gedər» ifadəsinə «Kitabi-Dədə Qorqud» dastanında, digər folklor nümunələrinizdə də tez-tez rast gəlirik. «Əcəl aldı, yer gizlədi» - deyən Dədə Qorqud özü də ölümündən qaçmaq istədi, amma qaça bilmədi. Dədə Qorqud ölümsüzlüyünü səzə tapdı.

Xalq yenə də düşünür, ölümündən qurtarmaq üçün yollar axtarır. Ancaq Ələyin oxundan qaçıb qurtarmaq mümkün deyil:

Fələyin ay əlinnən,  
Heç düşmür yay əlinnən.  
Öləydim, qurtaraydım,  
Dünyada vay əlinən.<sup>3</sup>

<sup>1</sup> Hacıyev Z. Fəlsəfə. Bakı: Adiloğlu, 2001, s. 288

<sup>2</sup> Azərbaycan folklor antologiyası. VII kitab. (Ağbaba folkloru), Bakı: Səda, 2003, s. 334

<sup>3</sup> Yenə orada s. 336

«Dünya ölüm-itim dünyasıdır» – deyiblər. Ona görə də insan ta qədim dövrlərdən bu günə qədər fani dünyada xoş, gözəl yaşamaq arzusunda olub. Naxçıvan folklorunda da bu fikirlərə rast golirik:

Dağlar başı tutqundur,  
Kimin qalbi biltündür.  
Bir hava çal oynayım,  
Dünya ölüm – itimdir.<sup>1</sup>

«Gəlimli-gedimli» dünya, «bir yandan boşalır, bir yandan dolur». Dünyaya gelən hər bir insanın da öz taleyi, öz ömrər yolu var. Bir də bu insan ömrünün folklorda, ədəbiyyatda yaşanan ömür yolu var. Bu ömür yolu, tale yolu xalqın folklor yaddaşıdır. Silinməz, pozulmaz, elə dünyanın özü kimi qədim, ulu folklor yaddaşı. Bu yaddaş əsrlərdən-əsrlərə, nəsillərdən-nəsillərə keçərək daha da cılalanır, zangınlaşır.

İnsanın dünyaya gəldiyi gündən son gününə qədər yaşadığı ömrün sevinci, nəşisi, toyu, bayramı sonuncu anda hüznla, kədərlə, daha daqıq desək, ölümlə sona çatır. Ozanlar ozam Dədə Qorqudun mühərik sözləri yaddaşımızda çözəlanır. «Gəlimli-gedimli dünya, son ucu ölümlü dünya». İnsanın dünyaya gəlişi nikbin ovqatlı sözlərlə qarşılandığı halda, dünyadan gedişi də qəm dolu ağilarla bitir. Zaman yel qanadlı atlarını çapılıb keçir. İnsan ömrü zamanın önlündə bir an kimi görünür. Adəmə Həvvənin dünyaya gəldiyi vaxtdan bu gəna qədər yer üzündə milyonlarla, milyardlarla insanlar doğulmuş və sonda hamısı bir ovuc torpağına çevrilmişdir. Məhseti Gəncəvinin rübahılarda deyildiyi kimi:

Havada, sahra da olan toz, torpaq  
Keyqubad, Firdun torpağıdır bax!  
Falayın tekənisi deyil bu dünya,  
O bir qan teştidir, qan tasi ancaq!<sup>2</sup>

Süleymanə qalmayan dünya heç kəsə qalmayıb. Məhz elə ona görə də insan ömrü əbədi deyil. Adəm peyğəmbər, Nuh peyğəmbər min ilə yaxın ömür sürsələr yena də dünyaya əlvida deyiblər. Dünyadan kükçən hər insannı üstündə ağilar deyilib, saçları yolumub. Hər bir xalq toy, yas mərasimini müxtolif formalarda icra

<sup>1</sup> Naxçıvanın hikmat xəzinəsindən. Bakı; Nurlan, 2005, s. 103

<sup>2</sup> Gəncəvi M. Rübahılər. Bakı: Lider, 2004, s. 100

etsə də ölümlə bağlı mifoloji qaynaqlarda yas mərasimlərinin həyata keçirilməsində müyyən oxşarlıqlar, yaxınlıqlar mövcud olmuşdur.

Dissertasiyanın «Janrin tipologiyası» adlanan Üçüncü fəslində Azərbaycan xalq yaradıcılığının janrlarından biri olan ağı ilə digar xalqların janrları arasındaki oxşarlıqlar və fərqliliklər araşdırılır. Belə müqayisəli təhlillər nəticəsində bir çox xalqlarla ortaq mənəvi dəyərlərin mövcudluğu aşkarlanır.

Üçüncü fəslin «Türk xalqlarının fəllorunda ağı janrı» adlanan birinci yarımfəslində göstərilir ki, türk xalqları ortaq etnik-mədəni köklərə malik olduğundan onların xalq yaradıcılığında ifadə etdikləri mənəvi dəyərlər də eynidir. Buraya din ümumiliyi də əlavə olunanda bu mənəvi vəhdətin mükəmməliyi tam təmin olunmuş olur. Amma bəzi türk xalqları (məsələn, altaylar, yakutlar, çuvaşlar, qaqauzlar və b.) müsəlman deyildirlər. Müsəlman olmayan türklerlə müqayisədə etnik və islam öncəsi milli-mədəni dəyərlər özünü daha aydın göstərir. Buradan aydın olur ki, türklerin adət və ənənələri, dünyaya, tabiatə və insana münasibətləri ümumi xarakter daşıyır. Qloballaşan dünyada qohum və qohum olmayan xalqların ortaq mədəni dəyərlərinin aşkarlanması ilə onların ətrafında birləşməsi və özünü dünyada mədəni gerçəklilik kimi tanıtması zərurəti mövcuddur. Çünkü mədəni özümütsədqiğini tapmayan xalqların galəcək taleyi məlum olmur.

Türk xalqlarının ruhi-mənəvi güclü onların təkcə sağlam hayat fəlsəfəsində deyil. Bu eyni zamanda, onların ölüm fəlsəfəsində də öz mükəmməliyini göstərir. Daha doğrusu, ölüm də həyat kimi həmin fəlsəfənin tərkib hissəsidir. Bu fəlsəfənin kökündə xalq yaradıcılığı, onun ayrı-ayrı janrları, o cümlədən ağı durur.

Üçüncü fəslin «Ağiların məzmun tipologiyası» adlanan ikinci yarımfəslində mətnlər mazmununa görə təsnif olunurlar. Ağilar matnın məzmununa görə bir neçə qrupa bölündür:

I.Acıq etmək, danlamaq, məzammat etmək hissələri ilə bağlı ağilar.

Bu tipli ağılarda mərhumun hara getdiyindən, sağ qalan qohumlarını kimə tapşırmasından səhbət açılır:

Gəzdirdi çayda manı,  
Yordu bu qayda meni.  
Öldün, canın qurtardın,

Qoydun ah-vayda məni.<sup>1</sup>

2. Mərhumun gəzdiyi, oturduğu yerlərlə, istifadə etdiyi aşyalarla bağlı, eləcə də mərhumun qohumlarına münasibati ilə bağlı ağilar:

Bağa girdim bağbansız,  
Dəvə gördüm sarvansız.  
Aləmə dərman dedim,  
Balam öldü dərmənsiz.<sup>2</sup>

3. Bəzi ağılarda mərhumun uzun müddət xəstə olması, dərdinin əlaçılığı öncə çəkilir:

Dərdinə dərman tapılmayan,  
Ağ ciyəri suya dönen.  
Qara cığarı qana dönen  
Ağrı acı dərmanlı,  
Bədəni ulduz yaralı,  
Axar sulardan doymayan canına  
Anan qurban, anan qurban.<sup>3</sup>

4. Bir sıra ağılarda isə umuküsəflük, kinaya hissleri qabarıq verilir:

Sonam, səsəmi göldin?  
Dabanbasamı göldin?  
Sağlığında galmađin,  
Öldüm yasamı göldin?<sup>4</sup>

Bu ağının digər variantı da vardır:

Sənəm yasamı göldin?  
Daban basamı göldin?  
Sağlığında galmađin,  
Öldü yasamı göldin?<sup>5</sup>

5. Təbiətə insan arasında oxşarlıq axtarılan, təbiətə xas olan əlamatların insana aid edilməsi ilə bağlı ağılara daha çox rast gəlmək mümkündür:

Ağacda püstə sari,

<sup>1</sup> Azərbaycan bayatıları. Bakı: Elm, 1984, s. 236

<sup>2</sup> Yena orada s. 235

<sup>3</sup> «Qobustan» jurnalı, 1976, sayı 3, s. 64

<sup>4</sup> Azərbaycan bayatıları. Bakı: Elm, 1984, s. 244

<sup>5</sup> Qobustan» jurnalı, 1976, sayı 3, s. 64

Dolan gəl dosta səri.  
Saçların kəfən eyla,  
Cənəzəm üstə səri.<sup>1</sup>

Ağılard poetik baxımdan olduqca təsirlidir. Bayatılarda olduğu kimi ağılarda da əsas mənə, təsirli fikir sonuncu misralarda, yəni 3-cü, 4-cü misralarda verilir. 1-ci, 2-ci misralar fikrin deyilməsi üçün hazırlanmışdır. Amma sonrakı misralar ovqatın köklənməsi baxımından daha dolğun, daha tutarlıdır.

Üçüncü fəslin «Yazılı ədəbiyyatda ağ» adlanan üçüncü yarımfəslində etnik baxımdan Azərbaycana qohum olmayan xalqların yaradıcılığında qeydə alınan anoloji janrlarla ağılardın tipoloji xüsusiyyətləri aydınlaşdırılır. Ağın janrının tipoloji şahəsi çox genişdir. Janr universal xarakterlidir və dünya xalqlarının, demək olar ki, əksəriyyətinin folklorunda bənzər janr mövcuddur. Ağın (almanca Klagelied, ingiliscə və fransızca lamentation, ispanca lamentacion, rusça pričaniya). Ağının mövcudluğu yunan, yəhudi, həbaş, italyan, rumın, serb, bolqar, rus, alman, fransız və başqa xalqların folklorunda görünür. Bu folklor janrı fındilli və Şimal-Şərqi Avropa, rus xalqlarında xüsusi inkişaf edib. Ağın mərasim mənşəli olub, xalq poeziyasının çox qədim formasıdır.<sup>2</sup>

«Ağın janrinə aid olan əsərlər hansıa hadisənin poetik formada ağlanması və mərasim və ya rituallaşmış situasiyaya qoşulması kimi əlamətləri birləşdirir. Onların məzmunu daha çox yerin və sosial statusun dəyişməsi ilə müşayiət olunan (yas, toy, əsgər yolasalma) keçid mərasimi ilə bağlıdır. Ağının bu və ya başqa şəklinin inkişafında, poetik dilin xüsusiyyətlərində, melodiyalarda, intonasiyalarda və ifa üsullarında ifadə olunan etnik, regional və mahalli saciyyəsi mövcuddur. Ağılarda iki başlangıç – ənənəvilik və improvizasiya birləşir. Birinci onunla şərtlənir ki, mətnin yaradılması prosesində işlənmiş poetik vasitələr dəstindən-davamlı metafora və sözlü formullardan, kompozisiyanın stereotip fəndlərindən istifadə olunur; müayyən areal üçün hava, duruş, jest, mimika cənیدir. Ikincidə isə ağın söylənməsi fərdi hadisə və konkret şəraitlə şərtlənir. Mərasimdə

<sup>1</sup> Azərbaycan bayatları. Bakı: Elm, 1984, s. 240

<sup>2</sup> В.П. Кузнецова. Причтание. Народные знания. Фольклор. Народное искусство. М., Наука, 1991, с.105


ağı yüksək davamlılıq qazanır, çünki o, mərasimin ümumi ssenarisi uyğun olmalıdır və vacib mərasimlə «təyin edilmiş» motivləri əhatə etməlidir.<sup>1</sup>

Ağın janrinin tipoloji baxımdan təhlili onun həm qədimliyini, həm də çox geniş dairədə ortaç xüsusiyətlərin olduğunu göstərir. İlk övvəl yaranan ağın janrinin forması, qırılışlı, qafiyə sistemi töbii ki, indikindən bir qədər fərqlənə bilər. Çünki uzun zaman ərzində dilin özündə, onun poetik sistemində baş verən dayışmalar özünü bu janrin quruluşunda, poetik əlamətlərdə göstərir.

Dissertasiyanın nəticə hissəsində tədqiqat zamanı əldə edilən elmi qənaət və müddeclar ümumiləşdirilmişdir.

Dissertasiyanın əsas mözmununu dissertantın aşağıdakı monoqrafiya və məqalələri əks etdirir:

1. Poetik yaddaşımızda ağilar. Naxçıvan: «Qızıldağ» matbaası, 2007, 8, 75 ç/v.
2. Ağın janrinin tarixi, poetik səciyyəsi // AMEA Folklor İnstitutu, Elmi axtarışlar, XXXI, Bakı: 2007, s. 9-13
3. Ölümün dərk olunması // AMEA Folklor İnstitutu, Elmi axtarışlar, XXXII, Bakı: 2007, s. 13-18
4. Əski ağ (saqu, yuq) mətnlərinin poetik xüsusiyyətləri // NDU-nun Xəbərləri, Naxçıvan: 2007, № 1(21), s. 140-143
5. Dünya xalqlarının folklorunda elegiya səciyyəli janrlar // BDU, Dil və ədəbiyyat, Bakı: 2007, 2(56), s. 112-115
6. Ağın janrinin tipologiyası // BDU, Folklorşünaslıq məsələləri, Bakı: 2007, №6, s. 92-96



<sup>1</sup> В.П. Кузнецова. Пritchтание. Народные знания. Фольклор. Народное искусство. М., Наука, 1991, с. 105-106

С.Н.Нематова

Поэтика жанра «агы» (причтания)

РЕЗЮМЕ

Исследование жанра «агы», отражающего народные печали и богатые художественные возможности азербайджанского народного творчества, представляет собой одну из актуальных проблем, стоящих перед современной фольклористикой. «Аты» является очень древней формой народной поэзии, которая имеет обрядовое происхождение. Относящиеся к жанру «агы» (причтания) произведения объединяют такие признаки, как оплакивание в поэтической форме какого-либо события и включенность в обряд или ритуализованную ситуацию.

Работа состоит из введения, трех глав, заключения и списка использованной литературы.

Во «введении» говорится об актуальности темы, объекте и методах, цели и задачах исследования, его научной новизне, теоретической и практической значимости.

В первой главе, названной «Историко-поэтическая специфика жанра», исследуются разные тексты «агы», зафиксированных в письменных памятниках разной исторической эпохи. Это позволило выяснить, что «агы» есть выражение чувства горя в эмоционально-художественной форме. Такие формы были разными: стихотворными и нести-хотовыми.

Во второй главе, именуемой «Обрядовые аспекты жанра», обнаружена, что их содержание связано преимущественно с обрядами перехода, сопровождающими перемену места и социального статуса - прощальными, погребальными, проводами на военную службу. Наряду с этим так же исполняется «агы» в ситуации несчастного случая, болезни, бедствия и т.п.

В третьей главе, которая называется «Типология жанра», сопоставляются тексты аналогического содержания и ведутся параллели между ними в некоторых уровнях: на уровне тюркских народов, на уровне «прошлое и современное», на уровне «устное и письменное» и т.д.

В заключении обобщены основные положения исследовательской работы.

## The poetry of the genre «agi» (lamentation)

### RESUME

The investigation of the genre «agi» which reflects the people's grief and the artistic possibilities of the Azerbaijani folklore is one of the topical problems of the modern folklore study.

Agi is an ancient form of folk poetry which is of ritual origin. The works belonging to the genre agi involves such features as mourning over an event in a poetic form as well as joining in a ritual, a ritual situation.

The work consists of introduction, three chapters, conclusion and the list of the used literature.

In the part of introduction grounds for problem topicality, scientific novelty, theoretical and practical significance of the subject are provided, goals, objectives, methodological principles of the research are defined.

The first chapter titled «The historic-poetic specifics of the genre» deals with various texts of agi recorded in different written monuments of different historical stages. As the result of investigation it was concluded that agi is the expression of feeling of grief in emotional artistic form. Such forms were of two types: in verse and not in verse.

In the second chapter («The ritual aspects of the genre») it was found out that there contend is mainly connected with the rituals of changes following the changes of place and social status, rituals of farewell, service in the army etc.

In the third chapter named «The typology of the genre» texts of the analogical contend are compared and parallels are carried out between them on different levels: on the level of Turkish languages, on the diachronical and synchronical levels, on the oral and written levels and so on.

In the part of Conclusion the main scientific results of the research are generalized.

МИНИСТЕРСТВО ОБРАЗОВАНИЯ  
АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКИ

НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ  
УНИВЕРСИТЕТ

*На правах рукописи*

САДАГАТ НАСИР КЫЗЫ НЕМАТОВА

ПОЕТИКА ЖАНРА «АГЬЫ» (причтение)

10.01.09- Фольклористика

10.01.01- Азербайджанская литература

А В Т О Р Е Ф Е Р А Т

Диссертации на соискание ученой степени кандидата  
филологических наук

НАХЧЫВАН - 2008